



**“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
minik avtomobillərinin (2 ədəd pickup) satınalması məqsədilə açıq tender elan edir.**

I. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- Tenderdə iştirak üçün müraciət məktubu (*forma əlavə olunur*) ;
- İddiəçinin tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış – bütün dəyişiklik və əlavələrlə birlikdə) müəssisə möhürü ilə təsdiqlənmiş surətləri, bank rekvizitləri və maddi-məsul şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- İddiəçinin son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Uyğunluq sertifikatları (xidmətin göstərilməsi üçün tələb olunursa)
- Cəmiyyət təqdim edilmiş sənədlərin hər hansı birinin və ya bir neçəsinin çatışmadığı, yaxud bu sənədlərin hər hansı birində və ya bir neçəsində dəyişikliyə ehtiyac olduğu qənaətinə gələrsə, sənədlər təqdim olunduqdan ən çoxu 2 (iki) bank günü sonra çatışmayan sənədi təqdim etməyi, yaxud bu sənədlərdə müvafiq dəyişiklik aparmağı iddiaçıya təklif edir. Bu halda sənədlər iddiaçı tərəfindən tam şəkildə və müvafiq düzəlişlərlə tender prosedurunun başlanmasına azı 3 (üç) bank günü qalmış Cəmiyyətə təqdim olunmalıdır.

** Tender prosedurunun istənilən dövründə iddiaçının öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim edildiyi müəyyən olunduqda, həmin iddiaçı tenderdən kənarlaşdırılır.*

Yuxarıda qeyd edilən sənədlər ən gec **19 aprel art 2021-ci il saat 17:00-dək**, sənədləri qeyd olunan vaxta qədər təqdim etmiş iddiaçılar tərəfindən tender təklifləri bağlı və möhürlü zərfdə **21 aprel 2021-ci il saat 17:00-dək** “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yerləşdiyi ünvana (*Nəsimi rayonu, Ü.Hacıbəyov 140, AZ1010*) təqdim olunmalıdır. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə Əsas Şərtlər Toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən **22 aprel 2020-ci il** tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan **geri qaytarılacaqdır.**

II. Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı **23 aprel 2021-ci il saat 10:00-da** elanın I bölməsində göstərilmiş ünvanda baş tutacaqdır.

**Zərflərin açılışında iştirak etmək istəyən şəxslər barədə öncədən təmsil edəcəyi müəssisə tərəfindən əlaqələndirici şəxsin elektron ünvanına məlumat göndərməlidir (şəxsiyyət vəsiqəsinin “scan”-ı) və iştirakı nəzərdə tutulan şəxsin şəxsiyyət vəsiqəsi üzərində olmalıdır.*

**Komissiyanın qərarı bildiriş məktubu olaraq bütün iştirakçılara göndərilir.*

Əlaqələndirici şəxs:

Nəsir Gözəlov - Satınalmalar şöbəsinin aparıcı mütəxəssisi

Əlaqə nömrəsi: +994 12 599 00 03 (3702), +99455 212 06 63

Elektron ünvan: ngozalov@portofbaku.com

Tender təklifinin təminatı :

- Tender təklifinin məbləğinin 1 (bir) %-i həcmində bank təminatı (bank qərantiyası) tələb olunur.
- Bank təminatının əsli tender təklifi zərfində **tender təklifi ilə birlikdə** təqdim edilməlidir. Əks təqdirdə Satınalan Təşkilat belə təklifi rədd etmək hüququnu özündə saxlayır.
- Bank təminatını vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və/və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank təminatını qəbul etməmək hüququnu özündə saxlayır.

Texniki spesifikasiya əlavə olunur.

(İddiaçı malgöndərənin (podratçının) rəsmi blankında)
AÇIQ TENDERDƏ İŞTİRAK ETMƏK ÜÇÜN
MÜRACİƏT MƏKTUBU

_____ şəhəri

“ ___ ” _____ 20_ -ci il

_____ №

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin
Satınalma Komissiyasının Sədri
cənab F. Əhmədova

Bu məktubla (*iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir*) olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən _____ (*satınalma predmetinin adı*) satın alınması ilə əlaqədar “ ___ ” _____ 20_ -ci il tarixdə elan edilmiş açıq tenderdə iştirak niyyətimizi təsdiq edirik.

Eyni zamanda (*iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir*) ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını, əmlakı üzərində həbsin qoyulmadığını, ödənişə yönəlmiş girovun olmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əlavə olaraq, təminat veririk ki, (*iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir*) “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən hüquqi, maliyyə və təşkilati asılılığı olan şəxs deyildir.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: _____

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs:
- Əlaqələndirici şəxsin vəzifəsi:
- Telefon nömrəsi:
- Fax nömrəsi:
- E-mail:

Qoşma: *İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – ___ vərəq.*

(*səlahiyyətli şəxsin A.A.S*)

(*səlahiyyətli şəxsin imzası*)

(*səlahiyyətli şəxsin vəzifəsi*)

M.Y.



"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC

Minik avtomobilinin satın alınması üçün

Texniki spesifikasiya

Istehsal ili (minimum): 2013
Ban növü: Pik up
Mühərrik: 2.5
Yanacaq növü: Dizel
Sürət qutusu: Mexaniki
Yürüş (maksimum): 150000 km
Ötürücü: Tam
Təhlükəsizlik yastıqlarının (SRS airbags) minimal sayı: 4


Mütləq tələblər:

Ön və arxa elektrik şüşə qaldırıcıları;
Arxa başaltlıqlar;
Ehtiyat təkəri;
Antiblok əyləc Sistemi (ABS);
Kondisioner;
Multimedia displeyi.

Arzuolunandır:

16" yüngül lehmlı diskler;
Ön və arxa parking sensorları;

Qeyd: *Təkliflərin müqayisəsi və qiymətləndirilməsi zamanı təqdim edilən minik avtomobillərinin zədələnmə dərəcəsi mütləq nəzərə alınacaqdır.*

Nəqliyyat sahəsinin müdiri:  Rövsən Həmidov

Neft terminalı müdiri:  Əlmədəd Aslanov